



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

(əvvəli ötən sayımızda)

Sultan Əbdüləziz yeni sədrəzəm Yusif Kamil Paşanın təklifi ilə 3 aprel 1863-cü ildə Misirə səyahət etdi. Babası Sultan I Səlimdən sonra Misir torpaqlarına gələn ilk Osmanlı sultani oldu. Burada böyük sevincə qarşılıan Sultan Əbdüləziz Mehmed Ali Paşa üşyanından sonra demək olar ki, ayrı bir dövlətə çevrilən Misir əhalisini Osmanlı İmparatorluğuna qazandırmış istyirdi. Misir hakimi İsmayıllı Paşa tərtib etdiyi möhtəşəm əyləncə məclisi ilə sultanın gözüne girmişdi. 28 may 1866-ci ildə Misirdə vərasat sistemini dəyişen İsmayıllı Paşa 2 iyunda Sultan Əbdüləzidən xədiv (xədiv-Misirdə caniçindən yüksəkdə duran vəzifə id) ünvanı aldı və bu ünvanın atadan oğlu keçməsini təmin etdi.

Osmanlı İmparatorluğunda yaranan ikinci problem isə xarici ölkələrin müdaxilələri səbəbi ilə yaranan daxili ayaqlanmalar oldu. Rusların Balkan yarımadasındaki slavyanları üsyana təşviq etməsi ilə digər dövlətlərin də fikrini bura cəmlədi. Qərb dövlətlərinin təhribi ilə Osmanlı dövlətinin bir parçası olan Livanda iki qəbile arasında mübarizə qanlı müharibəyə çevrilmişdi. Muxtariyyət tələbi ilə başlayan Qaradağ (Çernogoriya) üşyanı yatrıldı. Rusiya və Fransanın müdaxiləleri ilə tezliklə Serbiya, Rumınya və Krit adasında da yeni hadisələr baş verdi.

Fransa imperatoru III Şarl Lui Napoleon Bonapart (1848-1870) Beynəlxalq Paris Sənaye Sərgisinin açılışı münasibəti ilə Sultan Əbdüləzizi Fransaya dəvət etmişdi. İstanbuldakı fransız səfirinin vasitəciliyi ilə dəvətin beynəlxalq sülhə təkan verəcəyi də bildirilmişdi. Bu əsnada İngiltərə kralı Viktoria (1837-1901) da sultanı Londona dəvət etdi və beləliklə, Sultan Əbdüləziz hər iki ölkənin dəvətini qəbul edərək 21 iyun 1867-ci ildə Avropaya səyahətinə çıxdı. Bununla da Osmanlı tarixinin dəxili xarici ölkələrə səyahət edən yeganə sultan ve xristian dünyasına dost olaraq gedən ilk xəlifə Əbdüləziz oldu. Fransa və İngiltərəni ziyaret edən bu əsnada Belçika, Prussia və Avstriyadan da keçən sultan 7 avqust 1867-ci il tarixində İstanbula qaytdı.

Sultan Əbdüləzizin bu səyahəti beynəlxalq sülhün təmin edilməsində önəmli rol oynadı. Ancaq Qərb dünyasının dəstəyi ilə Osmanlı İmparatoryasında üşyan qaldıran rümlərlə uzun çəkişmə və mübarizənin ardından Ruminiya knyazlığı rəsmən tanındı və Serbiyadakı qalalardan türk əsgərləri geri çağırıldı (1867). Krit adasının yunanlara ilhaq edilməsi təklifi isə qəbul edilmədi. Rusyanın təşviqi ilə Rus Provalslav kilsəsindən ayrılmış istəyən bolqarların istəyi qəbul edildi və 1870-ci ildə müstəqil bolqar kilsəsinin qurulmasına icazə verildi. Nəticədə bolqarların muxtarıyyat arzularına şərait yaradı.

Avropada baş verən siyasi hadisələr, xüsusilə Fransanın Almaniyyaya məğlub olması Osmanlı İmparatorluğuna da təsir etdi. Belə ki, Osmanlı reform programındaki ən güclü dəstəkçisi olan Fransanı itirmiş, Rusiya isə 1856-ci ildə bağlanan Paris sülhündəki şartları tanımadığını elan etmişdi (1871). Nəticədə də Rusiya Balkan millətləri üzərindəki təzyiqlərini artırırdı və bölgədə rus təhlükəsi yenidən yarandı. İlk muxtarıyyət tələbi 1875-ci ildə Herseqovinada, ardından Bosniyada baş tutdu. Üşyançılar Rusiya, Serbiya və Çernogoriya tərəfindən dəstəkləndi.

Sultan Əbdüləziz səltəneti dövründə həm şəxsi imkanları, həm də xarici borclanmalarla or-

masi üçün xəzinədən olduqca böyük miqdarda pullar xərcləndi. Donanma tərsənləri yenidən quruldu. İnşası mümkün olmayan zi-rehli gəmilər xaricdən idxlə edildi. Bəhriyə nazirliyi quruldu. Osmanlı İmparatorluq ordusu 134 batarya səyyar top, 334.000 Martin, 325.000 Shinayder, 3900 Vinçister təfəngi ilə 21000 tapançadan ibarət idi.

Ümumilikdə 452 km olan dəmiryolu şəbəkəsi onun səltənetində 1344 km oldu. Sultan Əbdüləziz səltənetində borclar 200 milyon qızılı çıxmışdı. Bir il ərzində borc faiz olaraq ödənən pul miqdarı 14 milyona çatmışdı. O illərdə Osmanlı İmparatorluğının maliyə siyaseti borcu borcda ödəmək dən ibarət idi.

Sultan Əbdüləzizin beynəlxalq problemlərlə keçən səltəneti

Onu burada III Səlimin otağına məhkum etdirilər.

Mehmed Emin Ali Paşa (1815-1871)

Sədrəzəmlək illəri:

1. 6 avqust 1852 -3 oktyabr 1852.
2. 2 may 1855 -1 noyabr 1856.
3. 7 yanvar 1858 -18 oktyabr 1859.
4. 6 avqust 1861-22 noyabr 1861.
5. 11 feval 1867-7 sentyabr 1871.

Osmanlı İmparatorluğunun görkəmli vəzirlərindən Mehmed Emin Ali Paşa və Mehmed Fuad Paşaların adı bu gün də yadداşımızda yaşamaqdadır. Hər ikisi böyük dövlət xadimi Koca Mustafa Reşid Paşanın yetişdirməsidir. Mehmed Emin Paşa bir çox işləri ilə Avropanın siyasi aləminin də diqqətini cəlb etmişdi. III Napoleon "Mehmed

ile yanaşı, türk dilinin utad bilicisi olub. Yazılardakı məntiq də qüvvətli və dəqiqdir. Bütün bunlarla yanaşı giriş üçün hazırlaşmayanda danışmağa çətinlik çəkərmiş. Danışan zaman qabağı baxmış.

Misir bazarında işləmiş Ali Rza Əfəndinin oğludur. Kasıbçiqliq üzündən mədrəsədəki təhsili ni yarımcı qoymuşdur. Oxumağa və öyrənməyə olan həvəsi nəticəsində öz-özünü yetişdirmişdir.

1830-cu ildə Divani Humayuna girdiyi zaman çalışqanlığı və zəkası ilə diqqəti cəlb etmişdi. Elə bu cəhətlərinə görə də ona "Ali" leqəbi verilmişdir. O tarixdən sonra da əsl adı unudulmuş, Ali kimi də tanınmışdır. Olduqca ariq, qısa boylu, başı böyük, səsi isə ince olub. Son sədrəzəmliyi dönenin ən önemli icraatlarının

400 çadırla qurulan Dünya Dövləti-Osmanlı İmparatorluğu



dunun yeni silahlarla silahlandırılmışa pul ayırdı. Avropada yeni istehsal olunmuş onurlarla silah növü idxlə etdi. Alınan böyük miqyaslı toplarla İstanbul boğazı və bezi sərhəd qalaları silahlandırıldı. Prussiyadan mütəxəssis zabitlər çağrıldı və Hərb məktəbi yenidən təşkil edildi (1866). Hərb

illerində ölkə daxili böhranlarla da çalxalanırdı. Sultan Əbdüləzizin səltəneti 2 dövredə ayrılrı. Taxta çıxmından 1871-ci ilə qədərki dövrdə hökumət əsasən Mehmed Fuad Paşa və Mehmed Emin Ali Paşanın əlində idi. Bu dövrdə Tənzimat və isləhatlar dövrü davam etmiş, bəzi yeni müəssisələr

Emin Ali Paşa kimə bir baş nəzirim" olsayı arzusunda olub. Bismarck da hər vasitə ilə Mehmed Emin Ali Paşaya heyran olduğunu bildirmişdir; hətta 300 qızılı onun yazı alətlərini satın alaraq muzeyə qoydurmuşdur.

Mehmed Emin Ali Paşa 32 yaşında xarici işlər naziri, 38

dan biri də klasik Osmanlı mədrəsə təhsilindən vaz keçirilərək hazırlanın 1869-cu ildəki Maarif-Umumiyyə Nizamnaməsidir. Beşinci sədrəzəmliyi dövründə, 7 sentyabr 1871-ci ildə vərəm xəstəliyində ölmüşdür. Süleymaniye Camisinin yanında basdırılmışdır.

V Murad

V Murad 33-cü Osmanlı sultani və 112-ci İslam xəlifəsidir. Qısa müddədə səltənetdə qalan və məson təşkilatına üzv olan Osmanlı sultanidır. Həkimiyət illəri 30 may 1876-31 avqust 1876-ci illərdir.

22 sentyabr 1840 -ci ildə Topqapı sarayında dünyaya gəlmİŞdi. Əsl adı Mehmed Murad olub, atası Sultan Abdülmecid (1839-1861), anası isə onun dördüncü xanımı Şevkəfzə Sultanıdır. 1861-ci ildə əmisi Sultan Əbdüləziz taxta çıxdı. Mehmed Murad (V Murad) vəlidəhəd ellər olundu. Sultan Əbdüləzidin Misir (1863) və Avropa (1867) əyahət-lərinə vələhd ünvanıyla qatıldı. Tez-tez görüşdüyü Şinasi, Namik Kemal və Ziya bəyərlə məşrutiyət, demokratiya və azadlıq mövzularında söhbət edirdi. 23 oktyabr 1872-ci ildə məson təşkilatına qatıldı.

(ardı var)

Fransa imperatoru III Şarl Lui Napoleon Bonapart (1848-1870) Beynəlxalq Paris Sənaye Sərgisinin açılışı münasibəti ilə Sultan Əbdüləzizi Fransaya dəvət etmişdi. İstanbuldakı fransız səfirinin vasitəciliyi ilə dəvətin beynəlxalq sülhə təkan verəcəyi də bildirilmişdi. Bu əsnada İngiltərə kralı Viktoria (1837-1901) da sultanı Londona dəvət etdi və beləliklə, Sultan Əbdüləziz hər iki ölkənin dəvətini qəbul edərək 21 iyun 1867-ci ildə Avropaya səyahətinə çıxdı. Bununla da Osmanlı tarixinin dəxili xarici ölkələrə səyahət edən yeganə sultan və xristian dünyasına dost olaraq gedən ilk xəlifə Əbdüləziz oldu. Fransa və İngiltərəni ziyaret edən bu əsnada Belçika, Prussia və Avstriyadan da keçən sultan 7 avqust 1867-ci il tarixində İstanbula qaytdı.

qanunları müasir şərtlərə uyğunlaşdırıldı (1869). Kiçik hərbi məktəblər açıldı. Daşqışlaq, Gümüşşuyu və Taksim ordu qışłaları inşa olundu. Bu gün İstanbul Universitetinə aid olan bina da Hərbi nazirlik olaraq Sultan Əbdüləziz tərəfindən inşa edilmişdir.

Bu dövrdə dənizçilik də inkişaf etdirildi. İngiltərə və Fransa standartlarında donanma qurul-

açılmış və olduqca uğurlu xarici siyaset yeridilmişdir. Mehmed Emin Ali Paşanın vəfatından sultanın devrildiyi 1876-ci ilədək olan ikinci dövrdə isə hakimiyətə Mahmud Nədim Paşa və Mithat Paşa söz sahibi idi.

1876-ci il 29-30 may gecəsi əqrəbliş ilə Sultan Əbdüləziz taxtadan salındı. Dolmabağça sarayından Topqapı sarayına aparıldı.

yaşında isə vəzir olmuşdur. Ustadı Mustafa Reşid Paşa təki dövrünün görkəmli dövlət qul-luqçusu olaraq yeddi dəfə xarici işlər naziri, beş dəfə isə sədrəzəm kimi yüksək vəzifələrə ucalmışdır.

Yazdığı bütün siyasi notalar məntiqi və elmi olması ilə Avropa diplomatlarının hamisini heyran qoymuşdu. Cox qüdretli qələmi